



DÖVLƏT  
VERGİ  
XİDMƏTİ

# “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalı olan fiziki şəxslərin nəzərinə!

## Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən

- ❖ Fərdi qaydada **toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşığılıq, məzhəkəçilik və digər oxşar fəaliyyət** ilə məşğul olan fiziki şəxslər üzrə müəyyən edilmiş sadələşdirilmiş vergi üzrə sabit məbləğ **30 manatdan 20 manata**;
- ❖ **Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində** fəaliyyətlə məşğul olan fiziki şəxslər üzrə müəyyən edilmiş sadələşdirilmiş vergi üzrə sabit məbləğ **30 manatdan 15 manata endirilmişdir.**



Az1073, Azərbaycan, Bakı, Landau küçəsi, 16  
Tel: +994 12 403 89 70; Faks: +994 12 403 89 71  
E-poçt: office@taxes.gov.az

[www.taxes.gov.az](http://www.taxes.gov.az)



## **Xatırladıyıq ki...**

Yuxarıda qeyd edilən fəaliyyət növləri üzrə müəyyənləşdirilmiş sabit vergi məbləğlərinə **fəaliyyət göstərdiyiniz ərazi üzrə əmsal tətbiq etməklə** ödəməli olduğunuz aylıq vergi məbləğini müəyyən etməlisiniz:

- ❖ Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) **2 əmsal**;
- ❖ Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində **1,5 əmsal**;
- ❖ Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində **1 əmsal**;
- ❖ digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) **0,5 əmsal**.

**Misal:** Sumqayıt şəhərində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fərdi foto fəaliyyəti ilə məğul olan şəxsin ödəməli olduğu sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ **30 manat (20 manat x 1,5 əmsal)** təşkil edir.

## **Nəzərə alın ki...**

**Sadələşdirilmiş vergini sabit məbləğ şəklində ödəmək hüququ yuxarıda qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslərə şamil edilir.**

**Qeyd:** “Sosial sığorta haqqında” Qanunda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lə bağlı ediləcək dəyişikliklərdən sonra həmin qəbz alınarkən hesablanmış vergi ilə yanaşı, eyni zamanda məcburi dövlət sosial sığorta haqqının da ödənilməsi nəzərdə tutulur.



Qanunvericiliyin tələblərinə əməl etməyəcəyiniz halda, baş verə biləcək maliyyə itkiləriniz və vergi məbləğlərinin hesablanıb ödənilməsi ilə bağlı məlumatı [www.taxes.gov.az](http://www.taxes.gov.az) internet saytından və müvafiq bukletlərdən əldə edə bilərsiniz.